

0, yazdıqlarından da nəhəng insandır

(Əvvəli səhifə 12-də)

Amma filmdə baxır ki, bu mənim fi-kirləşdiyim, təsəvvür etdiyim deyil. Ona görə də o, heç bir halda bu romana film çəkilməsinin tərəfdarı deyil. Ona dəfələrə müraciət olunsa da, bu təklifi redd edib. Hətta dediyim kimi, film müəyyən məqama kimi çəkilmişdi, lakin o, etirazını bildirib. Buna baxmayaraq, "Mən sərçə deyiləm" romanı özünün iştirakı ilə teatr səhnəsinə qoyulub.

- **Mən belə başa düşdüm ki, Mustafa Məstur məşhurluğa çox da can atan biri deyil. Bu xüsusiyyəti Selinceyi xatırladır.**

- Bəli, bu, çox düzgün müşahidədir. O özü də dəfələrlə bildirib ki, en sevdiyi yazılıçı Selincerdir ve etiraf edir ki, ona çox böyük təşrə göstərib. Umumiyyətlə, ona İranın Selinceri deyirlər. Selincerin Məstura təsiri böyükdür. Məsələn, o ilk dəfə Bakıya gələndə Selincerə bağlı çox maraqlı bir təsadüf olmuşdu. "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin müzakirəsi gedirdi, biz təsadüfən ora gəlib çıxdıq. Onun üçün də çox böyük sürpriz oldu. İranda da belədir. Əger Selincerden danışılırsa, mütləq Mustafa Məstur yada düşür. Çünkü onun yaradıcılığını dərindən bilir. Qaldı ki, məşhurluğa can atmamasına, bəli, bu, belədir. O, çox müsahibə verməyə meylli deyil. Hətta mən kitablari tərcümə etdikcə, ona xəbər verirəm. Başqa yazılıçı olsa, həmin an bu xəbəri ictimailəşdirirdi ki, Azərbaycanda kitabım çap olunub. Amma eksinə, İranda media nümayəndələri onun haqqında ordan-burdan məlumat toplamağa çalışırlar. Yəni, bu dərəcədə belə şeylərə can atmayan yazılıçıdır. Halbuki, bu günün özündə də İtaliyanın "Ponte" nəşriyyatı, eləcə də digər xarici ölkələrin nəşriyyatları onun əsərlərini hələ çap olunmamışdan, oxumamışdan, hətta ideya səviyyəsində olanda belə, almağa hazırlıdır. Onun əsərləri rus, alman, italyan, ingilis, ərəb və bir çox digər dillərə tərcümə olunub. Bu yazılı üçün çox böyük uğurdur ki, yaşadığı dövrə qiyənləndirilir. Amma tam mənada inzivaya çəkilib də demək olmaz. Çünkü son vaxtlar kitab təqdimatlarına gedir. Azərbaycana gələndə, hətta müsahibələr də verdi. Amma ümumilikdə götürəndə, həddindən artıq təvazökar insandır.

- **Bakıdakı kitab təqdimatında belə bir şey müşahidə elədim. Kresloda əyləşib oxucular üçün kitab imzalayırdı. Bu zaman oradakılara müraciət edərək "məni bağışlayın ki, siz ayaq üstə dayanıbsınız, mən isə oturmuşam" dedi...**

- Bəli, belə hadisələrdən biri də biz ondan müsahibə alarkən baş vermişdi. Müsahibədən əvvəl yemək masası arxasında valideynlərindən söhbət düşəndə, uşaq kimi ağlamağa başladı. Bir hadisəni xatırladı, dedi ki, mənim valideynlərim savadsız insanlar idilər. Bir dəfə mən televiziyyada ədəbiyyat nəzəriyyəsindən danışırdım. Baxmayaraq, atam nə danışdığını başa düşmüdü, evdəki uşaqlara acıqlandı ki, sakit durun, mənim oğlum danışır. Bunu danışb hönkür-hönkür ağlamağa başladı. Onun o cür ağlamağı mənim heç vaxt yadımdan çıxmayacaq. Eləcə də, əsərlərində anası ilə bağlı məqamlara rast gəlmək olar. Məsələn, "Cüzamlı əllər və donuz sümüyü" əsərində Danyalın anası ilə bağlı belə bir yer var: "Danyalın anası dünyanın ən xoşbəxt insanıdır, çünkü hətta yerin günəş ətrafında fırlanmasını da bilmir". Bu elə bir sade məlumatdır ki, istənilən insan xəbərdardır. Amma bu qadın onu belə bilmir. Müəyyən mənada çox şey bilmək insana əzab verir.

- **Belə bir fikir var: deyirlər, insan daha çox oxuduqca, daha az xoşbəxt olmağa başlayır...**

- Bəli, məhz buna görə Daniyalın anasını xoşbəxt adlandırır. Çünkü öz anası da savadsız idi. Mən belə başa düşdüm ki, Daniyal Mustafa Məsturun özüdür, Daniyalın anası da öz anasıdır. Yəni, o, ailəsinə qarşı da həssasdır, özü də həddindən artıq həssasdır. Məsələn, o, Bakıya gələndə mən qarşılıdım. Təyyarəsi bir saat tez gəlmüşdi. Mən gedəndə gördüm ki, üzündə çox qəribə bir ifadə ilə gözü məni axtarır. Məni görən kimi hədsiz sevindi və qucaqladı, dedi ki, elə bildim gəlməyəcəksən... Və ya yolda getdiyimiz zaman, küçədə dayanıb bir pişiyi qucağına alıb tumarlayırdı. Onun "Qonşu pişiyi" adlı şeirlər kitabi da var, ən sonuncu kitabıdır. Pişiyin dilində yazılmış şeirlərlə cəmiyyəti xarakterizə edir. Bu mənzərə onu göstərir ki, o, həqiqətən də pişikləri sevir. Yəni, səmimidir, yazdıqları kimidir.

- **Maraqlıdır ki, bizdə belə yazıçılar da, şairlər də çox azdır... Demək**

- Elədir... Mən belə düşünürəm ki, yazılının müəyyən xarizması olmalıdır. Onun səs tembri, xarakteri, görünüşü, davranışı, yazılı, hətta geyim üslubu da - hamısı kompleks halında olmalıdır. Biz bu-nu bütöv halda, yazılını kult kimi qəbul etməliyik.

- **Maraqlıdır, Bakıya gələndə Mustafa Məsturun Azərbaycanla, buradakı ədəbi mühitlə bağlı fikirləri və təəssüratları necə oldu?**

- O, burada gənc yazarlarla görüşdü. Onların ədəbiyyatla bağlı suallarını cavablandırdı. Daha sonra xalq yazılıçı Anarla görüşü oldu. Anar müəllim ona ingilis dilinə tərcümə olunmuş kitablarını bağışladı. Çox maraqlı söhbətləri oldu. Şair Səlim Babullaoğlunun poeziya gecəsində iştirak etdi. Onun şeirlərini yüksək qiymətləndirdi. Ümumi ab-havadan, mənce, razi qaldı. Ədəbi mühiti real olaraq dəyərləndirmək üçün fars dilinə çevrilmiş kitabları mütaliə etməlidir ki, bu sahədə görülən işlər olduqca azdır.

- **Belə bir detal diqqətimi çəkdi, "Cüzamlı əllər və donuz sümüyü" əsərində də var idi, "Mən sərçə deyiləm" əsərində də, balinaların özlərini sahile ataraq öldürməsi səhnəsini tez-tez canlandırır. Bunun Daniyalın intiharı ilə əlaqəsi varmı, yəni bu detali qəhrəmanın əsərin sonunda intihar edəcəyinə bir işarə kim qəbul etmək olarmı?**

- Əslində, bu günə qədər məlum olmayan faktlardan biri də balinaların özlerini səbəbsiz sahile vurmalarıdır. Bəlkə də bununla o Daniyalın intiharının assosiasiyasını yaratmağa çalışıb. Çünkü konkret olaraq, Daniyalın da intihar səbəbi məlum olmur...



Söhbətləşdi:
Cahan Seyidzadə